

FƏXRƏDDİN EYLAZOV
AMEA Naxçıvan Bölmesi
E-mail: eylazov.f@gmail.com

AZƏRBAYCANDA “TƏZKİRƏ” NÜMUNƏLƏRİNİN YARANMASI

Ədəbiyyat tarixçiliyini və adəbi irlərin daha qadın qaynqı və örnaklarının örsərlərinə təsdiq olunmuş şəhəriyyətə malikdir. Avropada sanat və adəbiyyat konsepsiyaları Qədim Yunanistan və Romada yaranmışdır. Qədim dövrdə Sərgədə bəlli əsrlər, formalar, sənətkarlıq və poetik fəaliyyətlər öyrənilmişdir. Azərbaycanda da adəbiyyatçıların rühsəti hələ orta asırların ilk mərhələsində Xətib Təbrizi yaradıcılığıyla başlanırdı. Məşhur əsərlərdən təxəllüsələr, rühsətlər, qamus və s. asırda da adəbiyyatçılığın unutulmazdır. Məqalədə Azərbaycanda təzkirə nümunələrinin yaradımı tarixinin və bəhs edilərək örnəklər göstərilmişdir.

Açar sözlər: *mətnşünaslıq, təzkirə, orta əsrlər, ədəbiyyat tarixi, Xəbib Təbrizi*.

Məlum olduğu kimi, ədəbiyyatşunaslıq elmi lap qədim dövrlərdən yaranıb formallaşmış başlıcasıdır. Avropana sənət və ədəbiyyat konsepsiyaları Qədim Yunanistan və Romada yaranmışdır (Aristotel, Platon, Horatsı və b.). Qədim dövrlərdə şərqi de (Çin, Hindistan, arəb ölkələri, İran və s.) böddi üslub, forma, sonarlıqlar və poetik jan problemələri öyrənilmişdir. Azərbaycanda isə ədəbiyyatşunaslığın rüseyməri hələ orta əsrlerin ilk mərhələsində Xəbib Təbrizi yaradıcılığı ilə başlamışdır. Təzkirələrdə, habələ sahəyəntəmə, qamus və s. əsərlərdə adəbiyyatşunaslığın ünsürləri vardır. Bunlarda yaçıcların hayatı haqqında məlumat verilir, əsərlərin nümunələr getirilir, onların yaranma tarixi, süjeti haqqında danışılır, hətta bəzən janr və üslub masəllərinə də toxunulurdu. Bütün bu keyfiyyətlər təzkirənin elmiləyi dəlalet edir. Ərəb ədəbiyyatşunaslığında ilkinc formasında elmi əsər kimi yaranan təzkirələr orta əsərlərdə Rəm təzkirəçilik məktəbinde ədəbi xüsusiyyətlər qazanmışdır. Bu issəşirələr haqqında olan məlumatın azlığından irali gelən bir cəhət idi [1, s. 102]. Əslində elmi faktları olmayan təzkirəciliyi meyl etmək məcəburiyətyəndə qalmışdır. Orta əsərlərdə yaranan türk təzkirələrinin də nəşr dilinin ədəbi üslublarından olan münsəat, mürəssə kimi ahəngli yazı qaydalari ilə yazılıması onları ədəbi əsər kimi qiymətləndirməyə əsas verir. Bir çox təzkirələrdə divan ədəbiyyatının ünsürlərindən – tövhid, nat, fəxriyyədən də istifadə olunmuşdur [2, s. 73].

Türk alımı. Agah Süre Levent tezkirelerin elmi-adeli janrı olaraq xüsusiyyətlərini bəsləcəcəyi vəziyyəti təqdim etmişdir. Tezkirələr bir məslekden yaradılmış şəxslərin biografiyalarını bir arada toplayan ssənədlərdir. Şəxslərin xatirənamə yaradıq üçün bu kimisi asurları “tezkirə” adı verilmişdir. Bunlara mənzövərlərin qura “tezkirəst-südər”, “tezkirəst-övlüyü”, “tezkirəst-xatətin” devildiyi kimi, shəhər edivini saxlara övri avari adlar da verilir [13 s. 214].

Tazkirelerde şəxslərin qısa biografiyaları verilir, rəsmi hatadakı vəzifələri və qazandıqları mövqələr bildirilərək şərəfəndə örnəklər verilir. Bu örnəklər qəzel və qəsidi mətbəələri, qıtalar və rübaböylərden seçilmiş kiçik parçalardır. Bütün bir, ya da bir neçə qazalın verildiyi da olur. Tazkirələrdə səirərin doğum və ölüm tarixləri yaxasoldular.

yerler tam olaraq göstərilir. Cox zaman doğum tarixləri göstərilir. Ölüm tarixləri də daqiq olmur. Bəzisində sadəcə "Sultan Səlim dövründə fətvi oldu", ya da "ömrü vəfat etmişdi" kimi cümlələr yaşadığı tarixi avaz etmiş, doğum yerləri da "Bursa kurbündən dir", "vilayəti-şərqdəndir" kimi cümlələrlə qarənlıqda buraxılmışdır. Təzkirələrin an əsiklik yörenəsə adalarıdır [10, s. 118]. Həq bir sənət ssərəfənin adları tam olaraq verilmişdir. Bəzisində ancaq bir-işkini qeyd edilmiş, bəzisində isə yalnız "Xəməs tətabə edər", "Sahibi kitabi-divandır" deməkla kifayətlənmişdir. "Münsiyāne" qələmə alınan təzkirələrdə həqiqət əsluba fəda edilmişdir. Bir çox deyərləndirmələr basma qalibidir. Tanqid və təqđirdə qabartmalara yər verilmişdir. Cox zaman şairlərin həqiqi adəbi portreti əsər olunmasının soxşiyəti açıqca göstərilmişdir [11, s. 132].

Bununla belə, təzkirələrdə şəxsləri təsvir edən setirlər arasında bəzən elə cümlələr rast gəlinir ki, onları oxuyarkən, cəmiyatın o dövrdəki vəziyyəti açıq görünür. Təzkirələrin hamısı, albəttə ki, eyni əhəmiyyətdə, yəni dayarda deyildir [13, s. 120]. XX əsrin əvvəllərinə qədər Şəqər adəbiyyatı tarixində bu gün sairərin doğum tarixlərinə məlum olmadığını görə bıra təzkirələrdə onların sıralanmasında ölüm tarixləri əsasən aparılmışdır. Bu tipli təzkirələrin "vəzfat" adı verilmişdir. Bu baxımdan 1221-ci ildən fars alimi Məhəmməd Əvvəfinin "Lübəb əl-səlb" (Covşərlərin seçilməsi) əsərindən başlayaraq XX əsrin əvvəllərinə qədər təzkirəcilik adəbiyyatı tarixçiliyi vəzifəsini daşımışdır. Təzkirə ərəbcədə (tafis) vəzndə məsələ klub isim kimi da işlənərək "gərəkli şəxsləri anma, xatırlama, yad etmə" monasılılığı daşıyır [6, s. 201].

Qodimə rəsmi dairələrdə İran arazisində yazı işləri ile müşəqlənlərə "təzkirə" və ya türkə "təzkirə" deyilirdi. XIX əsrə də təzkirənin "Şəxsiyyət vəsiqəsi" mənasını daşıdığını görürük. Mırzə Fətəli Axundovun "Sərgüzəşti – Möllə İbrahim Xəlil Kimyagar" komedyasında "təzkirə" sözü bu manada işlənmişdir. Mastali şah deyir: "On bir il bunadır iştir Araz qurğunu galımlıdım, istayırdım ki, Naxçıvan və Şəhər məhallələrinin qabağından keçib İrəvan gediydim. Hər iki mahalın xalqı mənə mane ol-dular ki, səni qoymaşlı bu torpağa keçəşən. Ondan ötrü ki, alında təzkirən yoxdur. Nə-məlüm, təzkirəsiz adamlara yol vermək, bu tarife keçirmək qanun ilə qadağandır" [5, s. 73]. Təzkirə on geniş işləmə yeri müyyətin bənənətə səhərə sahibi olmuş şəxslərin, xüsusilə, şairlərin tərcüməyi-həlindən bəhs edib şərlərindən de örnəklər naqıl edən asar-larda tapmışdır. Türk alimi Əhməd Qababığın görə, təzkirə bərəbər növ olaraq İraq adətibiyatından gelməkdədir [15, s. 6]. Lakin bilinmədi ki, təzkirənin mənşəyi töbaqat kitablarına dayanımaqdadır. Əsrərlərin nəsəblərinə olan bağlılıqları sababından yaranmış inkişaf edən töbaqat kitabları bir çox mövzularla həsr olunurdu [16, s. 225]. R. Vellek və A. Varrenə görə, biogrəfiya çox qadın bər növdür. Hər seydan avval, xronologiya möntəq baxımından tarix elminin bir parçasıdır [12, s. 52]. Biografiyə səciyyə daşıdığı üçün təzkirənin mənşəyini bəlkə daha qadın dövrlərdən arxamara lazımdır. Cünki e. tək, III əsrə yunan alimi Aristoskenin yazdıığı "şairlərin hayatı" asarı bir təzkirə nümunəsidir [9, s. 92].

Əli Sultan Məmmədəli Tarbiyatin "Danışməndim-Azərbaycan" əsəri haqqında geniş məlumat verək yazırı: "Bizanslı Aristofan adəti tədqiqatı ilə bir suradə dil məsələləri ilə da məsələ olmuş və dilin mənşəyi haqqında "analogiya" fərziyyəsinə irlənişmişdir. Ona qarşı Pergam filoloq Kratet "anomaliya" fərziyyəsinə yaradaraq sözlərin əmələ golmasına heç bir qanunauyğunluq görməmişdir. Bi filoloqların bezişirə asatırıları yığıb tasnif etmişlər. "Məhəbbət asatırı"ni, "İstihalə ilə bitən asatırı"ni ayrı-ayrı macmına şəklinde toplamaşlar. Büt deyilənlər göstərir ki, İsgandəriyə və Pergam filoloqları kitabxanalarda syleşib, yunan xalqının yaratmış olduğu zangın adəbi irsi mühafizə etməkla, onları təfsir, izahat və bibliografiya yaratmaqdə, poeziyanın cəhən-

sümlü nümunelerini saf-cürük edip yasmaqda büyük zəhmət çəkmışlər. Lakin bu ilk filoloqların əsərləri təsviri səciyyə daşıyırı. Bu cəhət onların sərf nəzari əsərlərdən de hiss olunurdu. Onlar Ərəstünun "Poetika" si kimi ciddi və dərin nəzəri əsər yaradı bilmişlər. Öz alimlikləri ilə fəxri edən və dövlətdən külli miqdarda yardım alan bu filoloqlar öz tədqiqatları ilə daim sarayı razi salmaq istəmişlər. O biri tərəfdən, filologiya elmi yenica yanarındı. Bu yenili möhköm kibər ənənəyə malik deyildi. Ona görə filologiya təzkirçilik dairəsində konara qıxa bilmirdi" [7, s. 63].

Məhz buna görə də "İlk besiyində sarayla qidalanan filologiya elmi XIX əsər kimi xalqın malına çevirilmişdir. Yaxın va Orta Şərqdə ilk təzkirə nümunelerini əreb ədəbiyyatında götürüb. Məmməd ibn Salləm el Cümahinin "(Təbəqət-süəra" (şairlər tabaqları), İbn Qüteybənin "Kitab əş-şer və ş-süəra" (şairlər va şairlər kitabı) (?-967), "Kitab el-əğanı" (Näğmələr kitabı) əsərləri ilk nümunəvi təzkirə örnəkləri sayılı bilər. Əl-Mərzəvənin "Möcəmət-süəra" (şairlər ensiklopediyası) əsərində ilk dəfə olaraq şairlərin adları əlibə sırasıyla düzülmüşdür ki, bədən təzkirəyə müyyəyan bir elmi nizam vermişdir [8, s. 7].

XIII əsrəndə etibarən isə fars ədəbiyyatında təzkirə janrının nümunəsi görünüməye başlamışdır. İran ədəbiyyatında ilki vən mühüm sayılan təzkirə Məmməd Əvvinin (1177-1233) "Lübəb el-əlbəb" (1221) təzkirisidir. Bu əsər İslamiyyətən sonra və xüsusi ilə, qəznəvirlər salcuvuların dövründə yetişən İran alimləri və şairləri haqqında mühüm məlumatlar verən qaynaqdır [13, s. 205].

Fars dilində İran şairləri haqqında yazılan ikinci mühüm və məşhur təzkirə XV əsər alimlərindən olub Əlişir Nəvai ilə Hüseyin Bayqara məclislərində yüksək mövqə qazanan Səmərqəndi Dövlətşah (1431-1495) tərəfindən yazılımışdır. Müəllifin adı ilə bağlı olaraq "Dövlətşah təzkirəsi" deyə xatırlanır. Bu əsərin əsl adı "Təzkirət-süəra"dır [8, s. 94]. Ciddi və geniş bir tədqiqat məhsulu olan Dövlətşah təzkirəsi başlangıçdan öz dövründə 10 əsrən 1433 İran şairi haqqında məlumat verən qiyamılı əsərdir. Bəzi mənbələrdə fars-tacik alımı kimi anılan Dövlətşah ibn Əla ad-Dövla Bəxtiştə Səmərqəndinin şəxsiyyatı və təzkirəsi haqqında görkəmli türk alimi professor Əhməd Atəş qiyamılı məlumatlar verərək yazar: "O, hicri-qamori 830-840 (1427-1436)-ci illər arasında anadan olmuş bir türk bəyəzdədir. Uzun müddət Teymurlu şahzadələrin xidmətində və Xorasanında qaldıqlarından sonra, Əlişir Nəvaiya görə, əş istəyi ilə burlardan ayrılmış və Xorasanıda malikanasına çəkilərək gusənisiñ bir hayat keçirmiştir. 50 yaşının içinde isən İran ədəbiyyatının bütün dövrlərini şəhər edən "Təzkirət-süəra"simi yazmağa başlaşmış və onu hicri-qamori 892 (1487)-ci ildə tamamlamışdır. O, bu əsəri dövrünün hakimi Sultan Hüseyin Bayqaraya və Əlişir Nəvaiyə ithaf etmişdir. Ölümü h.q. 900 (1494-95)-ci ildədir" [17, s. 129].

"Təzkirət-süəra" əsərinin ilk sahibi Allahun və peygəmbərin tarifi ilə başlanır. Sonra müslif özünü şeir və poeziya haqqında olan fikirlerini, əsərin yazılıma səbəbini və təzkirədə şəxslərin siyahısını verir. Dövlətşah təzkirəde özündən avval yaşamış seyx Əttarın "Təzkirət-övliya" əsərinin yada salaraq bildirir ki, "seyx Əttar "Təzkirət-övliya"da" çox möctəzələr göstərmışdır, lakin dünyada maçħul qalan tarix və şeirlər vardır ki, onların hamisi yazılmamışdır. Mən də İslamin avvalindən bu günə qədər olan məşhur şairlərdən təzkirədə qələmə aldım" [17, s. 189]. Yeri gəlmişlər, burada üzə çıxan bər məsələnin üzərində durmamızıñ zəruridir. Göründüyü kimi, Dövlətşah özündən avval seyx Əttarın təzkirə yazması haqqında xəbər vermişdir.

Ağah Sirri Levənd "Əlişir Nəvai" əsərində h.q.840 (1436)-ci ildə Heratda Bəxtiştən tərəfindən "Təzkirət-övliya" adlı əsərin uğur hərfləri ilə türk dilinə tərcümə olunması haqqında danışmışdır. Lakin bu əsərin Şeyx Əttara aid olduğunu söylemək çətin-

dir. Çünkü Məhəmmədəli Tərbiyət də "Danışmandani-Azərbaycan" əsərində şah Qasim Ənvarın "Tozkırıtlı-övliya" və ya "Məqamatü'l-arifin" (Ariflər məkanı) adlı əsərin olmasından danışır [14, s. 62].

Şah Qasim Ənvar (1356-1434) Dövlətşah Səmərqəndindən bir qədər ovval yaşa-mışdır. "Qasim Ənvar", "şah Qasim Ənvar", "Qasimi" texnəsləri ilə yazıb-yaradın Müminiddin Əli ibn Nəsir ibn Harun ibn Əbü'l-qasim Hüseyni Saribi Təbrizidir. Onun cənən lirkı ırisi və "Önislən-arifin" poeməsi sufi pantest poeziyanın parlaq nümunələrindən sayılır [12, s. 173].

Dövlətşahın "Təzkirət-süəra"sı xronoloji qaydada yazılım və giriş, müqddimə, yeddi təbəqə və xatimədən ibarətdir. Müellif hər təbəqəyə 20 sənəd daxil etmişdir. Təz-kirədkidə 7 təbəqə əsərin əsasını təşkil edir ki, burada Rudeki (XI əsr) dövründən Səmərqəndinin yaşadığını XV əsər qədər yaşayış-yaratmış 168 adlı-sənələr arab, fars, Azərbay-can və tacik şairlərindən, əsərin xatiməsində isə təzkirəçinin mütasaslarından məlumat verilir. Dövlətşahın verdiyi bilgilişlər takca şairlər bitmir, O, burada XV əsər qədər baş vermiş siyasi-ictimai hadisələr və digər görkəmli şəxsiyyətlərən də söhbət açır, onlar haqqında tarixlik nöqtəyi-nəzərindən qiyməti olan məlumatlar verməyə çalışır [3, s. 225].

A.E.Krimski "Nizami və müsəslər" əsərində "Təzkirət-süəra"nın Nizamini öyrənmək üçün asas mənbələrdən biri kimi götürülmüşdür. O, "Təzkirət-süəra"nın ədəbiyyatlaşdırılmışlığı təsiri haqqında yazır: "Dövlətşah tərəfindən tərtib olunmuş təzkirə sonrakı təzkirəçilərin işi üçün bir mənba olmuşdur. Onlar da öz növbəsində çalışırlar ki, bu təzkirəyə ya yeni məlumatlar əlavə etsinlər, ya da mümkün olduqca onun nöqsanları düzültənlər" [9, s. 184].

Natıca etibarilə demək olar ki, klassik ərsimizin öyrənilməsində milli kök və qay-naqlara söykənmək çox mühümdür. Bu qaynaqlardan ən mükəmməli təzkirələrdir. Keçmiş sovet rejimi dövründə ədəbiyyat tarixi kitablarında adı çəkilməklə kifayətlen və ikinci dördüncü qaynaq rolunu oynayan, ehtiva etdiyi bilgilər dəha çox şübhə ilə yanaşan təzkirələrin klassik estetik-bədii ərsimizin öyrənilməsindəki rolü və əhəmiyyəti inkar olunmaz bir faktdır. Təzkirələr Azərbaycan ədəbiyyatlaşdırılmışının ilk nümunələri kimi, klassik ərsin toplanması, öyrənilməsi, yayılması və többügi, ayrı-ayrı yazıçılar haqqında müxtəlif xarakterli məlumatların şorunlu saxlanması sahəsində böyük iş görmətiştir.

ƏDƏBİYYAT

1. Arash H. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı: ADU-nun nəşri, 1956, 310 s.
2. Qəhrəmanlı N. Milli ədəbiyyat tarixçiliyi: genesis, inkişaf, dövrləşdirmə problemləri. Bakı: Qartal, 1997, 234 s.
3. Məmmədova M. "Təzkirət-süəra" və onun əlyazma nüsxələri // Azərbaycan, 1980, № 9.
4. Musayev A. Musayev C. Bağdadda yaranan Azərbaycan ədəbiyyatı. Bakı: Azərnəş, 1997, 234 s.
5. Mümtaz S. Azərbaycan ədəbiyyatı qaynaqları. Bakı: Yazuçı, 1986, 143 s.
6. Nurlayıev T. Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyalarının əha-miyəti. Bakı: Şərq-Qarb, 1998, 198 s.
7. Sultanlı Ə. Antik ədəbiyyat tarixi. Bakı, 1958, 153 s.
8. Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolü və Ağa Məhəmməd Müctəhidzadənin "Riyazül-əsəqin" təzkirəsi: Filol. elm. nam. ... diss. Bakı: Elm, 2001, 210 s.

9. Крымски А.Е. Низами и его современники. Баку, 1981, 309 с.
10. Banarlı N.S. Resimli Türk Ədəbiyyatı Tarihi. II c., İstanbul, 1989, 483 s.
11. Banarlı N.S. Resimli Türk Ədəbiyyatı Tarihi. I c., İstanbul, 1987, 567 s.
12. Vellek R., Varren A. Tarih ve Biografi. İstanbul, 1992, 381 s.
13. Levend A.S. Türk Edebiyatı Tarihi. I c., Ankara, 1984, 462 s.
14. Levend A.S. Alişir Nevai. Hayatı, Sanatı ve Kişiliği: 4 ciltte. I c., Ankara, 1965, 195 s.
15. Kabaklı A. Türk Edebiyatı Tarihi: 5 ciltte, I c., İstanbul, 1983, 709 s.
16. İslam Ansiklopedisi. XI c.: "Tabakat" (Heffening), İstanbul, 1970, 618 s.
17. Ahmet Ateş. İstanbul Kütüphanelerinde Farsca Manzum Eserleri. İstanbul, 1958, 568 s.

Фахреддин Эйлазов

ВОЗНИКНОВЕНИЕ ОБРАЗЦОВ «ТЕЗКИРЕ» В АЗЕРБАЙДЖАНЕ

Тезкире играет значительную роль в исследовании истории литературы и древних источников и наставлений литературного наследия. Концепции искусства и литературы в Европе появились в Древней Греции и Риме. В древние времена на востоке изучались художественные стили, формы, мастерство и поэтические жанровые проблемы. В Азербайджане зачатки литературных исследований начались с творчества Хатиба Тебризи на ранних этапах средневековья. Также как и в тезкире, в путевых заметках, в словарях и других произведениях содержались элементы литературоисследования.

Ключевые слова: текстоведение, Тезкире, средневековые, история литературы, Хатиб Табrizи.

Fakhraddin Eylazov

THE ORIGIN OF EXAMPLES OF “TADHKIRAH” IN AZERBAIJAN

Tezkire plays a significant role in the study of ancient sources and manuals of literary heritage of the history of literature. The concepts of art and literature in Europe appeared in ancient Greece and Rome. In ancient times, in the east, artistic styles, forms, skills and poetic genre problems were studied. In Azerbaijan, the rudiments of literary research began with the work of Khatib Tabrizi in the early stages of the Middle Ages. As in the tadhkirah, travel notes, dictionaries and other works contained elements of literary criticism.

Keywords: textual criticism, Tadzhkirah, the history of literature, Khatib Tabrizi.

(Filologiya üzrə elimlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)